

NƏSİMİNİN NƏT QƏZƏLLƏRİ

Azərbaycanın dahi şair və mütəfəkkiri Seyid İmadəddin Nəsimi öz tükənməz ilhamı və qələmi ilə sözün zirvəsini fəth edib, klassik ədəbiyyatın, demək olar ki, bütün janlarında kamil sənət nümunələri yaradıb. Yaradıcılığı aşiqanə şeirlərlə başlasa da, sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmışdır. O, ədəbiyyat tariximizdə ana dilində yaranan falsəfi qəzəlin banisi kimi xüsusi yer tutur. Nəsiminin bədiyi yaradıcılığı poeziya və adabi dilin inkişafında müüm hüm bir mərhələdir, dilçilik, xüsusilə Azərbaycan türkçəsinin tarixi inkişafını öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Şeirimin şaklı xüsusiyyətlərinin təkmilləşməsində mühüm rol oynamış, əruz vəzninin bəhərlərini Azərbaycan xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, üç dildə gözəl nümunələr yadigar qoyub – ana dilində ilk dəfə müstəzəd, mürəbbə və tərcibəndlər qələmə alb; rübai'lər, tuyuqları bədiyi quruluş və mazmuncu orijinal və qiymətlidir. Rübailərində hürufiyyin müddələri, şairin falsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadələnib. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərqi, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və cihatçılar içərisində geniş şöhrət qazanıb. Ana dilində yazdığı əsərlər Şah İsmayıllı Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına XV əsrən etibarən bütün türk ədəbiyyatına (Türk, Türkmen, cihatçı və s.) qüvvətli təsir göstərmişdir.

Bu kiçik məqalədə isə böyük Ustadın dini-falsəfi irsindən, Allah, İslam, Peyğəmbər və Əhli-beyt sevgili şeiriyyətindən söhbət açmaq niyyətindəyəm. Təbii ki, ilahi məhəbbət və onun poeziyada inikasına əksər klassiklərin yaradıcılığında rast gəlinir və bu, əsərlərin dərin qatlarında bərəq vuran söz xəzinəsinin ziqiyət qalmasının, onu yarananların unudulmamasının əsas səbəblərindəndir. Amma sözügedən məqamın Nəsiminin təkcə şair yox, həm də insan, xılqat mövqeyindəki rolunun daha bir əhəmiyyət uzun illər təqdim olunduğu kafir, mürtdə, müşrik libasını məntiqi cəhdətdən səkökü-dəğitmiş qabiliyyətidir. Yəni müqəddəsətə belə six bağlarla bağlı, Xalıqa, Onun seçilmişlərinə tükənməz eşq bəsləyan, Ulu dargah qarşısında sonsuz təvəzə nümayiş etdirən, "Qibləgahimdir Məhəmməd, sadəgahimdir Əli" deyən şəxsiyyət allahlıq iddiasına necə düşə bilərdi!?

*Məndə sıgar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.*

Peyğəmbərliyini təsdiqlətmək üçün Allahı göstərməyi tələb edən zalim qövmün əlindən bezən, zara gələn Həzərat Musa üzünü göylərə tutub həmin ismərisi səsləndirəndə qeybdən gələn "ya Musa, Mən öz

əzəmatimlə yaratdıǵıma sığışmaram, fəqat məkanlarda nişanalarım tacalla edər, yanındakı dağa baxıb görə bilərsən" sədəsini eftidir. Tur iki yerə bölündü və yerin-göyün lərzəyə gəlməsindən qorxuya düşən peyğəmbər huşunu itirib yıldı. Budur Nəsiminin məşhur qəzəlinin ideya qaynağı – aləmlərin Rəbbi, dünyaların Yaradıcısı, zamanların Sahibi...

“Elə son beytində “Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Güreyşiyəm, məndən uludur ayətim, ayəti şanə sığmazam” deyəndə də iki məşhur tayfanın adını çakır: Həzərat Məhəmmədin mənsub olduğu şərafı Haşimilərin və Peyğəmbərimizlə, Onun yaxınları ilə müxalifətdəki Güreyşilərin... Özünü həmin şəcarələrin nümayandələrindən biri sayması dini vəhdətin tələbina riayatdır, amma bəşər övladı daha qədimdir, aslnəcabəti Həzərat Adəmə, zərr aləminə gedib çıxır...




Allahın insanı yaranmışların şərafı, kamili adlandırbıb belə mükemmel varlığın xalqına görə Özüne “əhsən” deməsi minillik ibadətə malik iblisli narazı saldı, “onu torpaqdan, manı isə tüstüsüz oddan yaratmışan” təkabbürü ilə Adəmə səcdədən boyun qaçırdı. Külli-mələkutun insanın yaradışı zəminində “Yer üzünü qana boyayaq bir məxlüqmü?” fəryadı müqəbilində Böyük Yaradanın “Mən biləni siz bilməzsınız” əminliyi və məmənunuğu... Başər övladı məhz genində, fitratində qoyulmuş ilahi keyfiyyətlərə görə “ənalhəqq” iddiyasına düşür, ilahi Zata xas mətləbləri öyrənməyə can atır... “Quran-Kərim”in “Sad” surasının 84-cü ayəsinin tərcüməsi: “Allah buyurdu: Haqq Məndədir və Mən Haqq söylərəm” – şair isə bunu sadəcə nəzəmə çəkərək Ulu Xalıqın adından belə bayan edir.

Bulmuşam Həqqi, ənalhaq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm!

"Meraca çıxdı ruhi-Nesimi Buraq ilən" məqamında eyniadlı miniklə Məkkədən Məscidü'l-Əqsaya, oradan da ilahi dərgahə mərac edən Həzrat Məhəmmədin peyğəmbərliyinə şərifik deyil, əksinə, həmin Elçinin bəni-adəmliyi, insanlar arasından seçilməsi, Onunla eyni kökə, əzalara, qiyafaya mənsubluğundan qürur duyurdu. Bəlkə, elə doğuluşda bədənimizdə qəfəsə düşən ruhun ölümümüzdə əzəli maskəninə qayıdaçığı inamından qaynaqlanan bir merci arzulayırdı...

Bu mənada, Nasimi bütün yaradılığın boyu həyatın mənəsi, başəriyyətin yaşam kodeksi, hidayət çırğı olən müqəddəs "Qurani-Kərim"dan bəhrənlib. Allahın sonuncu və ən mütəraqqi dininin tövsiyələri bu əsərlərin əsas leymotivini, ana xəttini taşkil edir. Şairin poetik hünərinin təməlində Allahə və onun qüdratına misilsiz, səmimi imanı və inamı durdur; təfakkürün işiqləndirən və aydınlaşdırın da bu iman idi.

Nasimi, həmçinin Əhli-beyt şairidir. Lirik ahəngi, poetik nizami, xətasız düzümü, heyvətamız axiciliyi ilə İslam Peyğəmbəri və Onun pak ailəsi, eyni zamanda, nurlu övladlarının ali məqamını xarakterizə edir. "Mən qulamı xanadanam, padişahimdır Əli, ehtiyacım var ona, püştü-pənahimdır Əli" imamət sevgi və müqəddəslər qarşısında təvəzünən ali həddidir.



Özünü Həzratın evinin qulu, ilahi kəramatına möhtac sayan bir kəsin allahlıq fikriña düşməsi normal aqla siğışarmı..? "Ta əzəldən padışahimdir Həsən xüliq-riza, dünəni üqibadə sərtacım Hüseyni-Kərbəla, nuri-çeşmimdir İmam Zeynul-ibad" yazan bir şairin vəsf elədiyi şaxsiyyatların uğrunda qılınc çaldıqları, şəhadət maqamına yüksəldikləri dincə qarşı çıxmazı nə dərəcədə sağlaşm məntiqə soyğunarı..? "Canu dildən bəndəyi Baqr, qulamı Cəfərəm, Museyi-Kazim, İmam Rzaya kəmətarəm, Şah Taqı Baba Nəqı yolunda pakı-bəstərəm" deyən aşiq maşququna xəyanət yolu tuta bilərmi..? Əsla, yox. Və Nasimi beləca, ilahi eşqin hasratında əridi, şəmin başına dolanın pərvənə kimi oda tutuşdu, yandı, amma heç olub getmədi.. Simurq timsalında külündən yenidən yarandı... Çünkü zühur vədəsi

"Əş-Şüəra" surasında deyilir: "Peyğəmbər şair deyildir. Şairlər yalnız azıñınlar tabe olalar. Məgər görəmdənizmiz onlar hər bir vadida dərbədərlər?! Və onlar özləri etmadıkları şəyleri deyirlər?! Ancaq iman gatırib yaxşı işlər görən, Allaha çox zikr edən, zülmə ugəridiqdan (Peyğəmbər və İslam dini aleyhina həcəv eşitdikdən) sonra (onlara cavab olaraq şeirlər yazmaqla) intiqam alamlardan başqa! Zülm edənlər tezliliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar". Şübəhesiz ki, o zamanlarda da iman gatıran, Allahə və Onun Resuluna inanan, namaz qılıb zəkat verən, saləh işlər görən şairlər də vardi ki, küfr cizmə-qaraqlarına Haqqı zikr edən şeirlərlə cavab verirdilər. Onlardan üçü Peyğəmbərin yanına gəlib soruşur: "Allah bu ayaları nazıl edəndə bizim də qəlam əhli olduğumuzu biliirdi, bəs, biz indi hansı şairlərdən sayılırıq?" Rəsul-əkrəm buyurdu: "İman edənlər və yaxşı əməl sahibləri müstəsnədir". Seyid İmadəddin Nəsimi məhz belə şair və mütfəkkir idi. Bütün varlığı ilə bağlandıq Tanrıının hər şəyə qadırlığını, mərhəmətinin və rəhmətinin sonsuzluğunu bəyan edirdi. Şairin adəbi ırsini nəzərdən keçirərkən bilavasita Allah qüdrətinin intahəsizliyi və bütün mövcudiyəti ehtiwasını poetik cizgilərə tərənnümünün şahidi olurqu:

Kimsə gümanı zənn ilə olmadı Həqq ilə biliş,
Haqqı bilən bilir ki, mən zənnə gümanə siğmazam.

Verilmiş, zülmə dolu dünyaya ədalət günüşi kimi doğacaq ali məqamının intəzarında idi:

Cümləmiz arzu edənlər Əsgəriyyə əsgərüz,
Mehdiyi-Sahibzamanı biz tavalla eyləriz,
Həmdullah eylə, ey Nəsimi, biz yolunu gözləriz,
Qiblagıhımdır Məhəmməd, səcdəgahımdır Əli.

İslam qələmi çox yüksək dəyərləndirir, hətta "Qurani-Kərim"in "Nun" surasında Allah-təala çıxularımıza sadə görünən bu yazı vasitəsinə and içir: "And olsun Qələmə və onuna yazılınlara.."! Amma bütün qələmlərimi?.. Çoxlarının əlində haqqı nəhaqqı verən, sözü qiymətdən salan, zalımı tarifləyen, talelər sindirən qələməmi? Tabii ki, yox! Söhbət haqiqətə xidmət, ədalətə riayət, yaxşıluqlara davət, pistiklərdən çəkindirmək mövzulu yaradılıqlıdan gedir. Eləcə də bu yolda çalışan alim qələminin mürəkkəbi şəhid qanına bərabər tutulur. Cahiliyyət dövründə, hələ dinin təzə gəldiyi vaxtlarda isə müşrik şairlər şəhəvet nümayiş etdirdi, fitnə-fəsad törədən və ötəri ləzzətlərə çağırın şeirlər yazırdılar. Bütünpastların əksariyyəti mübarək surə və ayaların nazımla nazılina görə, eyni zamanda Həzrat Məhəmmədin ilahi elçiliyinə inanmışlarından onu şair adlandırdılar. Uca Yaradan müqəddəs Kitabında buyurur: "O şair sözü deyildir! Na az inanırsınız! O kahin sözü də deyildir! Na az düşünürsünüz! O ələmlərin Rəbbi tərəfindən nazıl edilmişdir!"

Sitti-ənalhaq söylərəm, aləmdə pünhan gəlmışam,
Həm Həq derəm, Həq məndədir, həm xəmti-insan gəlmışam.

"Əş-Şüəra" surasında deyilir: "Peyğəmbər şair deyildir. Şairlər yalnız azıñınlar tabe olalar. Məgər görəmdənizmiz onlar hər bir vadida dərbədərlər?! Və onlar özləri etmadıkları şəyleri deyirlər?! Ancaq iman gatırib yaxşı işlər görən, Allaha çox zikr edən, zülmə ugəridiqdan (Peyğəmbər və İsləm dini aleyhina həcəv eşitdikdən) sonra (onlara cavab olaraq şeirlər yazmaqla) intiqam alamlardan başqa! Zülm edənlər tezliliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar". Şübəhesiz ki, o zamanlarda da iman gatıran, Allahə və Onun Resuluna inanan, namaz qılıb zəkat verən, saləh işlər görən şairlər də vardi ki, küfr cizmə-qaraqlarına Haqqı zikr edən şeirlərlə cavab verirdilər. Onlardan üçü Peyğəmbərin yanına gəlib soruşur: "Allah bu ayaları nazıl edəndə bizim də qəlam əhli olduğumuzu biliirdi, bəs, biz indi hansı şairlərdən sayılırıq?" Rəsul-əkrəm buyurdu: "İman edənlər və yaxşı əməl sahibləri müstəsnədir". Seyid İmadəddin Nəsimi məhz belə şair və mütfəkkir idi. Bütün varlığı ilə bağlandıq Tanrıının hər şəyə qadırlığını, mərhəmətinin və rəhmətinin sonsuzluğunu bəyan edirdi. Şairin adəbi ırsini nəzərdən keçirərkən bilavasita Allah qüdrətinin intahəsizliyi və bütün mövcudiyəti ehtiwasını poetik cizgilərə tərənnümünün şahidi olurqu:

Kimsə gümanı zənn ilə olmadı Həqq ilə biliş,
Haqqı bilən bilir ki, mən zənnə gümanə siğmazam.

Verilmiş, zülmə dolu dünyaya ədalət günüşi kimi doğacaq ali məqamının intəzarında idi:

Surətə baxü ma'nini surat içində tanı kim,
Cism ilə can manam, vali cism ilə cana siğmazam.

Bildiyimiz kimi, klassik ədəbiyyatda Peyğəmbərin tarifinə, vəsfinə yönəlmüş qəsidi nət adlanır. Orta asrlarda yazılın bədi nümunələr, adətan, minacatla başlayır, sonra ilahi qüdsiyyətdən səhəbat açılır, o Həzrat tarifləndir. Nat qasida və ya məsnəvi şəklində qələmə alınırdı. Dahi ustadin külliyyatında müxtəlif janrı digər əsərləri kimi, nat qəzəllər də var ki, oxucuların böyük marağı ilə qarşılınb, dillər əzberi olub. "Zih vücudi-mütəhher, zih ənasıri-pak! Ki xak olur qədəməndə kəvəkib əftək" – beytli ilə "ayığını basdıgı yerde ulduzların və falaklərin torpaq olduğu müqəddəs Zətin pak vücidünün nece gözəlliyini, bunun müqəbilində maddə və məna ünsürlərinin na qədər boşluğunu" dila gətirir:

Zih müsafiri-Merac, Seyyidüs-Səqaleyn!
Ki, basdı Ərş ilə Fərş üstüna qədəm çalak.
Zih ki, şəmsü qamar sadə qıldı arızınə:
Oxidələr yeri gøy xalqı müstəzədi "fidak!"

Qarənliq dövrlər Ərəbstanı hansı çəkişmələr, fanatizm, faciələrin məkanına çevrilmişdisə, sonuncu dinin Yer üzərindəki Banisının 23 il ilahi vəhiyə təbliğindən sonra 63-cü yaşında Haqqə qovuşması, cismani yoxluğundan sui-istifadə ilə ixtiyaflar törədilir, ümmət çəşqinqılığa salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-

ga salınırdı. Baş verəcəkləri avvaldan duyan Peyğəmbər "Səqaleyn" adı ilə məşhur "Sizin aranızda iki dəyəri əmanət qoyub gedirəm – "Qurani-Kərim" və itərtimli (Əhli-beytimi).. Onlar "Kövsər" hovuzunun yanında mənə qovuşacaqlar" hədisi buyurur. Doğru yolu tapmasından vəcəd galən şair isə vəsfini "Merac qonağı", "Əhli-beyt rəhbəri" ifadələri ilə zənginləşdirir və daha layiqli kələmlər atışdırı-